

## **“Yaşamaqdır ən ağır iş...”**

Hamlet İ saxanlı 60 yaşın qapısını döyür

Bu gün Azərbaycanın görkəmli ziyalısı, dəyərli alimi və şairi kimi hər kəsin tanıdığı Hamlet İ saxanlı düz 58 il əvvəl – martın 1-də Gürcüstanın Qardabani rayonunun Kosalı kəndində dünyaya göz açıb. Adi uşaqlar kimi böyüyüb, orta məktəbi bitirib. Amma arzuları, düşüncələri, sonsuz xəyalları onu yaşlılarından hər zaman fərqləndirib. Atasını Abdullah müəllim ona riyaziyyatçı, nənəsi Zeynəb xanım isə folklorumuzu, nağıl və bayatılarımızı sonsuz məhəbbətlə sevdirib.

Arzuların, xəyalların qanadında gəlib Bakıya... “Riyaziyyat, yoxsa ədəbiyyat?” seçimi qarşısında qalıb. Qəlbinə poetik ruh hakim kəsilsə də, ixtisas kimi riyaziyyatı seçib. Bir riyaziyyatçı kimi bütün dünyada alim kimi tanınsa da, qəlbi daima poeziya ilə döyünüb. Elmi və ictimai sahədə böyük fəaliyyəti ilə bərabər, ruhundan qopan misralara da biganə yanaşmayıb, onlar incə şeirlərə çevrilib. Şair qəlbli alim Azərbaycanda ilk ingilis dilli ali məktəbi- Xəzər Universitetini yaradıb.

Dünyaya sığmayan arzularının bir hissəsi də orta təhsilin səviyyəsini yüksəltmək üçün düşündüyü “Dünya” məktəbini yaratmaqla gerçəkləşib. Bu sahədə gördüyü işlər hərdən onu yoranda “Tək qalmaq istəyirəm”-deyib, duyğular aləminə dalıb, seirlər yazıb. Saçları ana sığınağına, gözləri mehriban ana çöhrəsinə qərib bir ehtiyac duyanda “Susma, danış, ana” pıçıldayıb:

**Baxma uşaq olmayan yaşına,**

**Əlini çəkmə başına, ay ana ..**

Dünyanın neçə-neçə ölkələrinə səfər edib, amma ürəyi yenə Azərbaycanda qalıb:

**Yaraşlıq, möcüzəli bir diyar,**

**Amma orda nə eşqim,**

**nə izim var...**

Həyatın amansız üzü, sərt sınaqları ilə qarşılaşanda ruhdan düşməyib:

**Ölümə nə var ki, gülüm,**

**Yaşamaqdır bu dünyada**

## ən ağır iş...

Mart ayı həm qışdan sayılır, həm yazdan. Bu ay həm qış kimi sərt, həm də yaz kimi mülayim. Bir sözlə, təzadlı aydır mart. Bu ayın ilk günündə dünyamıza qədəm qoyan Hamlet İsxanlı bir insan və alim kimi aydın və möhkəm xarakterə malik olsa da, şair kimi onun könül aləmində hərdən təzadlar baş qaldırır, poetik suallar meydana çıxır. İlk şeir kitabının “ Təzadlar” adlanması da , görünür, təsadüfi deyil.

Doğum günü münasibəti ilə Azərbaycanın görkəmli alimini və gözəl şairini ürəkdən təbrik edirik. Ona şöhrət arzulamaq olmur, çünki artıq şöhrətə çatıb və hər bir işində şöhrət gəlib onu özü tapır. Zənginlik də diləmək olmur, çünki zəngin zəka sahibidir. Bu səbəbdən də Hamlet İsxanlıya ən şirin nemət olan və bütün uğurların açarı sayılan cansağlığı arzulayırıq! Qoy onun alim gözləri daim nurlu olsun, şair qəlbi isə hər an gözəl, incə duyğularla döyünsün!

Sevil Gültən